

*Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.*

**İlham ƏLİYEV**



# ƏS GƏR

**№ 01 (419)**

**18 yanvar  
2014-cü il**

**Qəzet 1992-ci il  
dekabrın 16-dan  
nəşr olunur.**

**Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti**

## 2014-cü il "SƏNAYE İLİ" ELAN EDİLDİ

**Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.**



**Prezident İlham Əliyevin giriş nitqindən:**

- 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Azərbaycanda böyük layihələr icra edilmişdir, ölkəmizin beynəlxalq nüfuzu artmışdır.

2013-cü ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasındaki fəaliyyəti başa çatdı. İki il ərzində Azərbaycan öz mövqeyini ortaya qoydu.

2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında da əlamətdar hadisə baş vermişdir. Yanvar ayında sessiyada Azərbaycana qarşı əsassız, qərəzli, ikili standartlar əsasında təşkil edilmiş hücum fiaskoya uğramışdır. Assambleyada böyük əksəriyyət antiAzərbaycan kampaniyasına qoşulmamışdır, bu, kampaniyanın təşəbbüskarlarını, o cümlədən pərdəarxası təşəbbüskarlarını məyus etmişdir və Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir.

2013-cü ildə Azərbaycanda bir sıra beynəlxalq tədbirlər keçirilmişdir. Mən onlardan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə təşkil olunmuş konfransı qeyd etmək istəyirəm. Azərbaycan bu konfransın keçirilməsində təşəbbüskar kimi çıxış etmişdir.

Keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində önəmli sənəd imzalandı. Bu, bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin təzahürüdür.

Xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətlərinin həlli işində, əfsuslar ki, heç bir irəliləyiş olmamışdır. Ermənistan tərəfi il ərzində danışıqlar prosesini yenə də müxtəlif bəhanələrlə uzatmaq taktikasını seçmişdir. Demək olar ki, il ərzində danışıqlar prosesində heç bir irəliləyiş olmamışdır, durğunluq hökm sürmüşdür. Sadəcə olaraq ilin sonunda müəyyən canlanma müşahidə edilmişdir. Görürük, əgər Ermənistan məsələsinin həlli ilə bağlı konstruktiv mövqə nümayiş etdirməyə, qısa müddət ərzində razılışmaya gəlmək mümkün olacaqdır. Müəyyən ümidlər, müəyyən nikbin məqamlar vardır, ancaq 2014-cü ildə biz bunları araşdıracağıq. Hər halda 2014-cü ildə Ermənistanın həqiqi niyyəti tam bəlli olacaqdır. Sözlün düzü, keçən dövr nikbinliyə o qədər də əsas vermir. Çünki Ermənistan bütün danışıqlar prosesi zamanı qeyri-konstruktiv mövqə sərgiləmişdir, vaxtı uzatmaq taktikasını seçmiş və beləliklə, danışıqlar prosesini iflic vəziyyətə salmışdır.

2013-cü ildə ordu quruculuğu ilə bağlı önəmli addımlar atılmışdır. Biz çox ciddi islahatlara başladığımız. Bu islahatlar öz nəticəsini verməkdədir. Bizim döyüş qabiliyyətimiz artır, 2014-cü ildə böyük dərəcədə artacaqdır. Qeyd etməliyəm ki, bizim hərbi potensialımız, orduda aparılan islahatlar, yeni prinsiplər, döyüş taktikası ilə bağlı yeni yanaşmalar tamamilə yeni bir situasiyanın yaranmasına gətirib çıxarır. Nəzərə alsaq ki, son illərdə Azərbaycan böyük həcmdə silah-sursat, texnika almışdır, - ən müasir texnikadır, - bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artacaq, artır və bu, danışıqlar prosesinə ancaq müsbət təsir göstərəcəkdir.

Dağlıq Qarabağ məsələsinin ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edilməsi üçün bizim hərbi gücümüz həlledici rol oynayacaqdır. Biz bu gün güclü ordu yaradıq. Bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır. Əlbəttə ki, ordu quruculuğu işi davam etdiriləcəkdir.

İl ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu, rekord göstəricidir. Heç vaxt il ərzində bu qədər investisiya qoyulmamışdır. Son bir neçə il ərzində orta hesabla 20-21-22 milyard dollar investisiya qoyuldu, artıq 28 milyard dollar investisiya qoyuldu. Onun 17,5 milyard dolları daxili sərmayədir. Bu da artıq neçə ildir ki, davam edən tendensiyadır. Daxili sərmayə xarici sərmayəni üstələyir.

Bizim valyuta ehtiyatlarımız da rekord həddə çatmışdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatmışdır. Bu da ümumi

daxili məhsulun 70 faizini təşkil edir. Dünya miqyasında bu göstəriciyə görə Azərbaycan ən qabaqcıl yerlərdədir.

2013-cü il Azərbaycanda kosmik sənayenin yaranması ili kimi tarixdə qalacaqdır. Təsədüfi deyil ki, biz ilin əvvəlində 2013-cü il "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan etdik. Birinci Azərbaycan peyki "Azerspace-1" fəzaya qaldırılmışdır. Bu, xalqımızın, dövlətimizin böyük tarixi nailiyyətidir. Biz kosmik klubla üzv olmuşuq.

2013-cü ildə Azərbaycanın neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün tarixi sazişlər bağlanmışdır. 2012-ci ildə TANAP layihəsi ilə bağlı sazişin imzalanması buna gətirib çıxardı ki, 2013-cü ilin iyun ayında Trans-Adriatik boru xətti əsas marşrut kimi seçilmişdir. Ondan sonra müvafiq kontraktlar bağlanmışdır. Artıq Azərbaycan qazının 2018-ci ildən sonra Avropada satılması ilə bağlı bütün kontraktlar bağlanmışdır. Bu da çox önəmli bir hadisə idi. Nəhayət, ilin sonunda - dekabrın 17-də Bakıda "Şahdəniz-2" investisiya Sazişi bağlanmışdır. Bu tarixi nailiyyətdir, tarixi qələbəmizdir. Bu layihə XXI əsrin layihəsidir.

Nəhayət, 2013-cü ildə Azərbaycanda ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə baş vermişdir - prezident seçkiləri keçirilmişdir. Azərbaycan xalqı bir daha öz səsinə bizim siyasətimize, real siyasətə vermişdir, boşboğazlığa, boş vədlərə yox, real siyasətə, real işlərə öz səsinə vermişdir. Doğma xalqıma bir daha minnətdarlığımı bildirmək istəyirəm ki, on illik fəaliyyətimizi yüksək qiymətləndirərək mənə yenidən böyük etimad göstərmişdir.

**Prezident İlham Əliyevin yekun nitqindən:**

- 2014-cü ildə ölkəmizin dinamik inkişafı təmin ediləcəkdir. Hesab edirəm ki, əvvəlki illərdə qəbul edilmiş qərarlar və 2014-cü ildə görülməli işlər imkan verəcək ki, biz cari ili də uğurla başa vuraq.

Əminəm ki, 2014-cü ildə bizim statistik göstəricilərimiz də, ümumi daxili məhsul da, qeyri-neft sektorunun inkişafı da yüksək səviyyədə olacaqdır.

Qəbul ediləcək regionların sosial-iqtisadi inkişafı Dövlət Programının birinci ilinin fəaliyyət planında təsdiq ediləcəkdir. Investisiya proqramı bütövlükdə təsdiq edildikdə, əlbəttə ki, regional proqram da nəzərə alınmalıdır.

Keçən ildə olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaqdır. Bu mübarizənin gözəl nəticələri

vardır. Kompleks tədbirlər görülür. Keçən ilin əvvəlində "ASAN xidmət" in fəaliyyətə başlaması bu sahədə böyük bir dönüş yaratdı, bir yenilik gətirdi.

Ancaq korrupsiyaya qarşı mübarizə "ASAN xidmət" in fəaliyyəti ilə bitmir. Bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır. Biz birlik, yaralı yerlərimiz haradadır. Bu yaraları sağaltmaq üçün nə etməyin lazım olduğunu da bilirik. Siyasi iradə də vardır. Kifayət qədər güclü iradədir. Yerlərdə, mərkəzi icra orqanlarında, yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Onlara qarşı cinayət işləri açılmalıdır.

Biz Avropa Oyunlarına hazırlıq üçün həlledici ilə qədəm qoyuruq. Bildiyiniz kimi, Avropa Oyunları 2015-ci ildə keçiriləcəkdir. Hazırlıq üçün bizə cəmi iki il yarım vaxt verilmişdir. Baxmayaraq ki, Olimpiya Oyunlarına hazırlıq 7-8 il davam edir. Biz iki il yarım ərzində Yay Olimpiya Oyunları səviyyəsində Avropa Oyunlarını keçirmək niyyətindəyik. Əminəm ki, buna nail olacağıq. İdman obyektlərinin, böyük əksəriyyətinin tikintisi bu il başa çatmalıdır. Olimpiya stadionu, gimnastika mərkəzi, su idman növləri sarayı, stend atıcılığı mərkəzi - onların tikintisi gedir. Heydər Əliyev İdman Kompleksi, Əl Oyunları Sarayı əsaslı təmir edilir, digər idman obyektləri yaradılır.

Keçən il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmişdir. Bunun əsas səbəbi ondan ibarət idi ki, keçən il biz birinci peyki orbitə buraxdıq və bütövlükdə İKT sahəsinə böyük diqqət verilmişdir. Hesab edirəm ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət veriləcəkdir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir.

Bütün bu amilləri nəzərə alaraq, mən hesab edirəm ki, biz 2014-cü il "Sənaye ili" elan edək. Müvafiq Sərəncam imzalanacaqdır. "Sənaye ili"ndə sənayenin inkişafı ilə bağlı görüləcək konkret tədbirlər planı tərtib və təsdiq ediləcəkdir.

2014-cü il başlayır. İlin birinci həftəsində artıq iki böyük obyektin açılışı olmuşdur. Qəbələdə "Tufan" Dağ-Xizək Mərkəzi, Bakıda müstəqillik dövründə tikilmiş ən böyük tibb ocağı - Bakı Sağlamlıq Mərkəzi artıq açılmışdır. Yeni, biz il artıq gözəl hadisələrlə başlayırıq. Əminəm ki, 2014-cü il də ölkəmiz, xalqımız üçün uğurlu olacaqdır.

## BAŞ İDARƏDƏ QƏBUL



**Yanvarın 9-da Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-polkovnik Atilla Gülanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.**

Nümayəndə heyətinin tərkibinə general-leytenant Tacı Kural, general-mayor Mesut Bedri Usta, general-mayor M.Tümay Özer, general-mayor Nuri Cankıymaz, general-mayor M.Şükrü Eken, general-mayor Uğur Özcan, kontr-admiral Namık Alper, general-mayor Osman Nuri Gür, general-mayor Sargun Göktun, polkovnik Ernal Keleş və mayor Ufuk Ertaçqı daxil idilər.

Nümayəndə heyətini Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşesi - Hərbi İşbirliyi üzrə Koordinasiya Qərargahının reisi general-mayor Nevzat Taşdeler müşayiət edirdi.

Hörmətli qonaqları səmimi salamlayan general-mayor Ş.Məmmədov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Türkiyə Respublikası Jandarm Qüvvələri arasında hərbi əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayaraq, 1997-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunları Baş İdarəsinin şəxsi heyətinə Türkiyə Jandarm İdarəsi tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına aid Protokol"un müddəalarının bu gün də çox uğurla davam etdirildiyini bildirdi. General-mayor Ş.Məmmədov

son illərdə Daxili Qoşunlarda planlı şəkildə aparılan quruculuq işləri və maddi-texniki bazanın təkmilləşdirilməsi, eləcə də təlim-tədris sahəsində həyata keçirilmiş fəaliyyətlər barədə danışdı və bu kimi məsələlərdə Azərbaycan Respublikasında əzamiyyətə olan Türkiyə Respublikası Jandarm Qüvvələrinin zabitlərinin fəal iştirak etdiklərini qeyd etdi. O, Daxili Qoşunlardan indiyədək yüzlərlə hərbi qulluqçunun Türkiyə Respublikası Silahlı Qüvvələrinin və Jandarm Qüvvələrinin təlim-tədris mərkəzlərində müxtəlif istiqamətlər üzrə təkmilləşmə kursları keçmələrindən danışaraq, 2014-2015-ci təlim-tədris illərində Türkiyə Respublikası Silahlı Qüvvələrinin və Jandarm Qüvvələrinin təlim-tədris mərkəzlərində Qoşunlara çoxlu sayda kursların ayrıldığını qeyd etdi.

General-mayor Ş.Məmmədov Türkiyə Respublikası Silahlı Qüvvələrinin və Jandarm Qüvvələrinin təlim-tədris mərkəzlərindəki kursların hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsində vacib rol oynadığını qeyd edərək, növbəti təlim-tədris illərində Daxili Qoşunlar üçün yeni təlim kurslarının təşkil edilməsini, eləcə də keçirilməsi planlaşdırılan bəzi kurslara daha çox iştirakçı yerlərinin ayrılmasının vacibliyini bildirdi. Cənab Komandan müvafiq məsələ ilə bağlı təkliflərini Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi İşbirliyi üzrə Koordinasiya Qərargahına göndərdiyini diqqətə çatdırdı.

General-polkovnik A.Gülan səmimi və qonaqpərvər

qəbul üçün həm öz adından, həm də nümayəndə heyətinin digər üzvləri adından dərin təşəkkürünü bildirərək, Azərbaycan Respublikasına rəsmi səfər etməsindən məmnun olduğunu ifadə etdi. Hörmətli qonaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Türkiyə Respublikası Silahlı Qüvvələri və Jandarm Qüvvələri arasında işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olması barədə fikirlərlə razılışdığını bildirdi. General-polkovnik A.Gülan Daxili Qoşunların daha da təkmilləşdirilməsi üçün daim lazımı dəstək göstərməyə hazır olduqlarını vurğuladı.

Sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranma tarixi, strukturu, normativ-hüquqi bazası, təlim-tədrisin, təchizatın vəziyyəti və beynəlxalq əlaqələri barədə geniş məzmunlu brifinq verildi.

Daxili Qoşunlar haqqında geniş və müfəssəl təqdimata görə öz dərin təşəkkürünü bildiren general-polkovnik A.Gülan Daxili Qoşunlarda təkmilləşmə istiqamətində aparılan işləri alqışladı və səmimi qəbula görə bir daha Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanına minnətdarlığını ifadə etdi.

Görüşün sonunda Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Ş.Məmmədov hörmətli qonağa hədiyyə təqdim etdi və xatirə şəkli çəkdi.

**Mətbuat xidməti**



## 20 YANVAR - ÜMUMXALQ MATƏM GÜNÜ

"20 yanvar faciəsi şəhidlərinin Azərbaycan tarixində xüsusi yeri var. Onlar heç bir vuruşa girmədən öz Vətəninin, xalqının azadlığı yolunda şəhid olmuşlar.

Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, o qanlı yanvar günü xalqımız öz əziz vətəndaşlarını itirsə də, öz namusunu, şərəfini qoruya bilmişdir. Xalqımız sübut etmişdir ki, onun iradəsini qırmaq olmaz".

*Heydər ƏLİYEV, Azərbaycan xalqının ümummilli lideri*

1990-cı il yanvarın 20-də sovet qoşunlarının Azərbaycana yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Sovet qoşunları tərəfindən 200 ev və mənzil, 80 avtomobil, küllü miqdarda dövlət və şəxsi əmlak məhv edilmişdir. Bu statistikanın arxasında bütöv Azərbaycanın yaşadığı dəhşətli faciə durur. Bu faciə eyni zamanda xalqın milli-azadlıq hərəkatının parlaq bir səhifəsidir.

**Qanlı yanvar faciəsindən 24 il keçsə də, Azərbaycan xalqı həmin günün üzüntüsünü böyük ürək ağrısı ilə yaşayır.**

Təbii ki, 20 Yanvar faciəsinin törədilməsi Dağlıq Qarabağ münaqişəsi ilə birbaşa bağlıdır. Moskvanın xeyir-duası ilə ermənilər tərəfindən ərazi qoparmaq məqsədi ilə yaradılan Qarabağ problemi xalqımızın öz əzəli torpaqları uğrunda milli-azadlıq hərəkatı mübarizəsinə qalxması ilə nəticələnmiş, qısa zamanda geniş vüsət alaraq əsl xalq hərəkatına çevrilmişdir. Bu mənada 20 Yanvar hadisələri sovet imperiyası tərəfindən Azərbaycanın müstəqilliyinə, millətin azadlıq hərəkatına qarşı məqsədli şəkildə planlaşdırılmış cəza aksiyası idi.

Təsdiq olunmuş istintaq materiallarına görə, 1990-cı ilin ilk ongünlüyündə SSRİ rəhbərliyi tərəfindən Bakıda məqsədli təxribat və iğtişaşlar təşkil edilmiş, bunların qarşısını almaq üçün isə heç bir tədbir görülməmişdir. Şəhərdə kriminogen vəziyyəti ağırlaşdıraraq, qoşunların yeridilməsi üçün "əlverişli" şərait yaradılmışdır. Əksinə həmin günlərdə SSRİ Müdafiə Nazirliyinin, DİN Daxili Qoşunlarının və DTK-nın böyük hərbi kontingenti respublikaya gətirilmiş, onlar Qala və Nasosnu aerodromlarında, respublika stadionunda, habelə kazarmalarda yerləşdirilmişdir. Belə bir fakt da məlumdur ki, bu qüvvələr Bakıya gətirilməmişdən əvvəl şəhərdə Daxili Qoşunların 12 min nəfər əsgəri olmuşdur. Respublikada faktiki olaraq belə bir qüvvənin və o zamankı Azərbaycan SSRİ DİN-in qüvvələrinin olmasına baxmayaraq, "iğtişaşların qarşısını almaq məqsədilə" SSRİ rəhbərliyi tərəfindən Azərbaycana böyük qoşun kontingentinin yeridilməsi qırğının əvvəlcədən planlaşdırıldığını bir daha təsdiq edir.

Yanvarın 18-19-da AXC nümayəndələri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Girenko, Bakı qarnizonunun reisi general Sokolov, Azərbaycan Kommunist



Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Poliyeniçko, həmçinin Moskvadan gələn rəhbərlər qoşunların şəhərə girməyəcəyini dəfələrlə bəyan etmələrinə baxmayaraq, yanvarın 19-da televiziyanın enerji bloku partladılmış, xalq məlumatsızlıq şəraitində qalmışdır. Gecə isə qoşunun şəhərə girməsinə əmr verilmişdir. Fövqəladə vəziyyətin əvvəl təbiiqi, sonra isə elan olunması kobud qanun pozuntusu olmaqla yanaşı, imperiyanın məqsədinin xalqımıza qarşı qırğın törətmək olduğu ayəni sübutlarından biridir.

Faciədən iki gün sonra 1990-cı ilin yanvarın 22-də çağırılan Azərbaycan SSRİ Ali Sovetinin fövqəladə sessiyasında yanvar hadisələrinə münasibət bildirilmiş, SSRİ rəhbərlərinin hərəketləri

qətiyyətlə pislənmişdir. Lakin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin o vaxt faciəyə siyasi-hüquqi qiymət verməkdən boyun qaçırılmışdır.

**Bütün bunlara baxmayaraq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət vermişdir. Sessiyanın qəbul etdiyi sənəddə qeyd olunmuşdur ki, SSRİ rəhbərlərindən Qorbaçov, Yazov, Bakatin, Girenko, Mixaylov və Azərbaycan rəhbərlərindən Mütəllibov, Vəzirov, Polyaniçko, Müslüm Məmmədov və Vaqif Hüseynov xalqa qarşı həyata keçirilən bu siyasi və hərbi qəsd üçün cavabdehliklər və birbaşa məsuliyyət daşıyırlar.**

1992-ci il yanvarın 19-da Milli Şuranın iclasında isə qəbul edilən qərar ilə faciəni araşdıran deputat-istintaq komissiyasının rəyi qənaətbəxş hesab edilmişdir.

**Yalnız faciədən dörd il sonra ulu öndər Heydər Əliyevin cəsarəti sayəsində Azərbaycan Respublikasının Milli Məclisi "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" 1994-cü il 29 mart tarixli qərarı ilə hadisələrə əsaslı siyasi-hüquqi qiymət vermişdir.**

## SAĞLAMLIĞIN KEŞİYİNDƏ



**Tibb xidməti kapitanı Sadəttin Bəkirov 2004-cü ildən Daxili Qoşunların sıralarındadır. Hərbi xidmətə həkim-terapevt vəzifəsində 17074 sayılı hərbi hissədə başlayıb. Hazırda isə Qoşunların 16077 sayılı hərbi hissəsində Tibb xidməti reisi vəzifəsində xidmətini davam etdirir.**

Tibb xidməti kapitanı S.Bəkirov öz peşəsini çox sevir və şəxsi heyətin sağlamlığının qorunmasında əlindən gələni əsirgəmir. Bu, onun fikirlərində də öz əksini tapır:

"Şəxsi heyətin sağlamlığının qorunması onların döyüş qabiliyyətinə təsir edən əsas amillərdəndir. Xüsusilə, xidmətin ilk günlərində gənc əsgərlər 15 gün ərzində ağır fiziki işlərdən azad olunur və mütləq olaraq tibbi müayinədən keçirlər. Bu zaman onların antropometrik göstəriciləri, yeni boyu və çəkisi qeydə alınır. Bövlüklərdə olan somatik xəstəliklər isə bölünmüş baş çavuşu tərəfindən tibb məntəqəsinə ambulator müayinəyə göndərilirlər."

Əgər müayinə zamanı hərbi qulluqçularda xəstəlik aşkar olunarsa, onların bir qismi tibb məntəqəsində saxlanılır və həkim nəzarəti altında müalicələrini davam etdirirlər. Səhhiyyə nisbətən ağır olan əsgərlər isə müayinə üçün Daxili Qoşunların qospitalına göndərilirlər.

Tibb xidməti kapitanı S.Bəkirov hər həftənin şənbə günləri sanitariya-dezinfeksiya tərkibində bütün bölmələrdə 0,2%-li xlor məhlulu dezinfeksiya işlərinin aparıldığını və heyətə keçirilən tədbirlərin şəxsi heyətin sağlamlığının qorunmasında çox vacib olduğunu da sözlərinə əlavə etdi. O, həmçinin bu işdə ona yaxından köməklik göstərən sanitariya-təlimatçısı kiçik çavuş Elvin Nəsirovanı adını çəkəni unutmadı.

Bir sözlə, 16077 sayılı hərbi hissənin tibbi personalı hərbi qulluqçuların qayğısına qalır, onların sağlamlığının qorunması üçün zəruri tədbirlər həyata keçirirlər.

oxuyub. Məktəbi bitirdikdən sonra, 2006-cı ildə Əzim Əzimzadə adına rəssamlıq kollecinə daxil olub və istedadını daha da təkmilləşdirib. Lənkəran şəhərində təşkil olunan "20 Yanvar" hadisələrinə həsr olunmuş rəsm sənədində birinci yere layiq görüldü. Vaxt tapdıqca o, burada da müxtəlif şəkillər çəkir. Rəsmləri hərbi hissənin divar qəzetində yer alır.

Hərbi xidmətin bütün çətinliklərinə baxmayaraq, onların öhdəsindən gəlir və ona olan etimadı daim doğrultmağa çalışır. O, nizam-intizamı ilə həm yoldaşlarının, həm də komandir heyətinin dərin hörmətini və inamını qazanmışdır.

Hərbi hissədə ciddi intizamın hökm sürdüyünü, hərbi qulluqçuların Vətənə sevgi ruhunda tərbiyə olunduğunu bildiren əsgər Cavanşir Nəzərli bu işdə hərbi hissə komandanlığının əməyini xüsusilə vurğuladı: "Azərbaycan xalqına sevgi, dövlətə sədaqətə xidmət və hörmət hissi hərbi hissənin bütün şəxsi heyətinə aşılanır. Bu da öz növbəsində biz əsgərlərin döyüş ruhunu yüksəldir".

Hər zaman öz işinə vicdan və məsuliyyətlə yanaşan bu cür hərbi qulluqçuların peşəkarcılığının və məsuliyyətli xidmətinin nəticəsidir ki, günü-gündən Daxili Qoşunların qüdrəti, cəmiyyət arasında nüfuzu və hörməti artır, döyüş qabiliyyəti yüksəlir. Tam əminliklə demək olar ki, bu gün Daxili Qoşunlar dövlətçiliyimizin əsas sütunlarından, əsasıyın əsas keşikçilərindəndir və qarşısında duran ən mürəkkəb xidməti tapşırıqların belə öhdəsindən lazımlıca gəlir.

## "YOL QƏZALARININ BAŞ VERMƏSİNƏ SƏBƏB DAHA ÇOX SÜRƏT HƏDDİNİN AŞILMASIDIR"

**2013-cü ildə respublika üzrə yol qəzalarında 1164 nəfər dünyasını dəyişmiş, 2948 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdır**

**Ötən 2013-cü ildə Daxili Qoşunların heyətində mühüm və əlamətdar hadisələr çox oldu. Son bir il ərzində Daxili Qoşunlar daha da inkişaf etdi, böyük uğurlar qazandı. Lakin təəssüflə qeyd etmək lazımdır ki, keçən ildə uğurlarla yanaşı, bir sıra acı hadisələrin də şahidi olduq. Bunların əksəriyyəti isə yol-nəqliyyat hadisələrinin baş verməsi ilə bağlıdır. Burada bir nüansı xüsusilə vurğulamaq istəyirəm ki, qəzaların əksəriyyəti Daxili Qoşunların hərbi qulluqçularının şəxsi nəqliyyat vasitələri ilə törədilmişdir.**

**Qəzaların əsasən hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün Maddi-Texniki Təminat İdarəsində Avtomobil və Zirehli Texnika Şöbəsinin reisi polkovnik Fuad Aliyevə müraciət etdik.** Şöbə reisi əsas diqqəti son zamanlarda respublika ərazisində baş verən qəzalara çəkdi. Bildirdi ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi açıqlamasına görə, 2013-cü il ərzində respublika üzrə ümumilikdə 2846 qəza hadisəsi qeydə alınmışdır ki, bunun nəticəsində 1164 nəfər vəfat etmiş, 2948 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

Polkovnik F.Aliyev qeyd etdi ki, ötən il Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən törədilən qəzalar 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə nisbətən artmış, bu qəzaların çoxu şəxsi nəqliyyat vasitələri ilə törədilmişdir. Belə ki, 2013-cü ildə Daxili Qoşunların hərbi hissələrində məxsus avtomobillər tərəfindən 1, fərdi avtomobil vasitələrinin sahibləri tərəfindən isə 9 yol-nəqliyyat hadisəsi törədilmişdir.

Avtoqəzaların səbəblərinə gəldikdə isə müsahibim bildirdi ki, maşınların idarə edilməsində yol hərəkəti qaydalarının tələblərinə riayət edilməməsi, əsasən də avtomobillərin istismar qaydalarının pozulması, sürət həddinin aşılması, maşınlar arasında məsafənin düzgün təyin olunmaması və başqa pozuntular bu kimi qəzaların baş verməsinə şərait yaradır.

Polkovnik F.Aliyev sükan arxasına əyləşən hərbi qulluqçulara "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət etməyi tövsiyə edərək, idarəetmənin hər bir fəslin qanunauyğunluqlarına görə tənzimlənməsinin vacibliyini də vurğuladı: "Xüsusilə qış aylarında buz bağlanmış və sürüşkən

yollarda maşını idarə edərkən hərəkət sürəti aşağı salınmalı, maşınlar arasındakı məsafə artırılmalı, qabaqa aparıcı körpülər qoşulmalı, sürüşməyə qarşı zəncirlərdən istifadə olunmalı və maşınların qəfildən tormozlanması yol verilməməlidir".

Polkovnik F.Aliyevin sözlərinə görə, bütün bunlar nəzərə alınaraq, 2014-cü il ərzində əsas diqqət sürücülərlə keyfiyyətli məşğələlərin keçirilməsinə, həmçinin fərdi nəqliyyat vasitələrinin sahiblərinin bu istiqamətdə təlimatlandırılmasına yönəldiləcək: "Müvafiq olaraq, "2014-cü il ərzində yol-nəqliyyat hadisələrinin qarşısının alınması üzrə tədbirlər planı" hazırlanmışdır. Təsdiq olunmuş planda il ərzində sürücü vəzifələrinə seçilən namizədlərin mənəvi-psixoloji keyfiyyətlərinin, yol hərəkəti qaydalarından nəzəri biliklərinin, avtomobilin praktiki idarəetmə qabiliyyətlərinin öyrənilməsi və başqa müddəalar öz əksini tapmışdır. Eyni zamanda hərəterəfli yoxlamadan keçirilən sürücülərdə intizamsızlıq, bilik səviyyəsinin aşağı olması, eləcə də tibbi göstəricilərin tələblərinə cavab verməyən hallar müşahidə edilərsə, dərhal onlar avtomobil bölmələrindən kənarlaşdırılacaqlar. Bütün bu məsələlər il ərzində tərffimizdən diqqət mərkəzində saxlanılacaqdır".

Yol qəzalarının yalnız sürət amili ilə bağlı olmadığını deyən polkovnik F.Aliyevin fikirlərinə görə, nəqliyyat vasitələrinə texniki qulluğun vaxtında göstərilməməsi də bu və ya digər hadisələrin baş verməsinə səbəb olur: "Ümumiyyətlə, Daxili Qoşunlarda avtomobil xidmətinin fəaliyyəti Daxili İşlər Nazirinin əmri ilə təsdiq olunmuş müvafiq təlimatın tələblərinə əsasən təşkil olunur. Bu təlimata görə, avtomobillərə lazımi texniki qulluğun göstərilməsi, onların vaxtında və keyfiyyətlə təmir olunması əslində nəqliyyat vasitələrinin istismarının, o cümlədən hərbi hissələrin və bölmələrin döyüş hazırlığının saxlanılmasının çox vacib

şərtidir. Bu baxımdan maşınlarla müəyyən olunmuş vaxtlarda texniki xidmət göstərilməlidir. Onların istifadəyə daim hazırlığını, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə vaxtından əvvəl sıradan çıxarılmalı, köhnəlmiş, dağılmış hissə və mexanizmlər dəyişdirilməli, nasazlıq və sınımlar aradan qaldırılmalıdır. Bir sözlə, nəqliyyat vasitələrinin zəruri material hissələri ilə təchiz olunması bu işə bilavasitə məsuliyyət daşıyan vəzifəli şəxslər tərəfindən daim nəzarətdə saxlanılmalıdır".

Texniki qulluğun növlərindən danışan şöbə reisi onun gündəlik, ümumi və mövsümi olmaqla 3 qrupa bölündüyünü dedi: "Gündəlik texniki qulluq zamanı sürücü tərəfindən yanacaqın, yağın və soyuducu mayenin miqdarı, hərəkətin təhlükəsizliyini təmin edən aqreqlərin, mexanizmlər və sistemlərin sazlığı yoxlanılır, bəzi bərkitmə və tənzimləmə işləri görülür. Mövsümi texniki xidmət isə maşınların qış və yay istismarı dövründə etibarlı işinin təmin edilməsi məqsədilə ildə iki dəfə həyata keçirilir. Maşınların yay və qış istismar dövrü havanın temperaturununda dəyişməsi ilə müəyyən edilir. Yuyulma, sıxılmış hava ilə üfürülmə, maşının tam və ya hissə-hissə rənglənməsi mövsümi texniki xidmət aiddir".

Söhbət zamanı hərbi hissələrdə sürücülərin seçilməsi məsələsinə də toxunan polkovnik F.Aliyev yerlərdə hərbi hissə komandirləri tərəfindən bu sahəyə xüsusi diqqət yetirildiyini bildirdi. Qeyd etdi ki, hərbi qulluqçularla 1 aylıq kurs təşkil olunur. Kurs bitdikdən sonra məqbullar qəbul olunur. Bundan əlavə, sürücülər müxtəlif şəraitdə 250 kilometrlik marşə çəlb olurlar. Əgər sürücünün vəsiqəsindəki kateqoriya marşə keçdiyi maşının klavısına uyğun gəlmərsə, bu zaman əlavə olaraq iki həftəlik "yenidən hazırlıq kursu" keçirilir.

Polkovnik F.Aliyev onu da nəzərə çatdırdı ki, Avtomobil və zirehli texnika şöbəsi üzərinə düşən bütün vəzifələrin icrasına son dərəcə məsuliyyətlə yanaşılır. Məsələn, hərbi hissələrin vəzifəli şəxsləri tərəfindən nəqliyyat vasitələrinin istismar qaydalarının şəxsi heyətə öyrədilməsi, sürücü heyətinin peşə vərdişlərinin təkmilləşdirilməsi üzrə nəzəri və praktiki məşğələlərin təşkili, yerli Dövlət Yol Polisinin vəzifəli şəxslərinin dəvət etməklə sürücü heyəti və fərdi nəqliyyat vasitələrinin sahibləri ilə yol-hərəkəti təhlükəsizliyi mövzularında mühazirələrin keçirilməsi və s. tədbirlər əvvəlcədən planlaşdırılır, onların icrasına ciddi nəzarət edilir.

**Ümid edirik ki, yeni ildə qarşıya qoyulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində qoşunlar üzrə yol-nəqliyyat hadisələrinin sayı sifirə bərabər olacaq.**

## İSTEDADLI ƏSGƏR



**Əsgər Cavanşir Nəzərli Daxili Qoşunların 16077 sayılı hərbi hissəsində nümunəvi xidməti ilə seçilən hərbi qulluqçulardandır. O, 1991-ci ildə yanvar ayının 10-da Lənkəran şəhərində anadan olub. Ali təhsildir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib. 2013-cü ilin oktyabr ayından 16077 sayılı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdədir. Qısa müddət xidmət etməsinə baxmayaraq, artıq o, özünü cəsarətli, savadlı və istedadlı hərbi qulluqçu kimi tanımağa müvəffəq olub.**

Əsgər C.Nəzərli fərqləndirən bir xüsusiyyəti də onun rəssamlığıdır. Hələ uşaq yaşlarından rəssamlığa dərin marağı olan Cavanşir bu istiqamətdə də təhsil alıb. 5 il Lənkəran Dövlət Uşaq Rəssamlıq məktəbində



**Düşmənlə təmas xəttinə yaxın ərazidə yerləşən Daxili Qoşunların 16077 sayılı hərbi hissəsi regionda daxili sabitliyin qorunub saxlanılmasında mühüm rol oynayır.**

**Hissə komandiri polkovnik-leytenant Məzahir Ağayev şəxsi heyətin döyüş qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verərək xüsusilə fiziki və atəş hazırlığının diqqət mərkəzində saxlanıldığını, həmçinin hərbi qulluqçuların mənəvi-psixoloji durumlarının yüksək səviyyədə olduğunu bildirdi.**

Hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini polkovnik-leytenant Elsever Fətəliyev isə hərbi qulluqçularda ruh yüksəkliyinin, vətənpərvərlik hisslərinin artırılması üçün görülən işlərdən bəhs etdi. Qeyd etdi ki, hərbi qulluqçularla tərbiyə işi müvafiq rəhbər sənədlər əsasında aparılır. O, eyni zamanda bildirdi ki, şəxsi heyətin mənəvi-

Bu da yüksək nizam-intizamın mövcud olması deməkdir. Ciddi nizam-intizam olan yerdə isə döyüş əzminin, döyüş qabiliyyətinin, döyüş ruhunun yüksək olduğu hamıya gün kimi aydındır".

**Xidməti ezamiyyətim zamanı regionda daxili sabitliyin qorunmasında üzərinə daha çox məsuliyyət düşən dəstə barədə də ətraflı məlumat toplaya bildim.** Həmsöhbətim dəstə komandiri mayor Coşğun Məmmədov oldu. Mayor C.Məmmədovun sözlərinə görə, əsas diqqət qarşıya qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsinə, qanunçuluğun, hərbi intizamın möhkəmləndirilməsinə, hərbi nizamnamələrin tələblərinin, eyni zamanda qəflətən qarşıya çıxan tapşırıqların uğurla yerinə yetirilməsinə yönəlmişdir.

Bölmənin döyüş və ictimai-siyasi hazırlıq üzrə bütün məşğələləri təsdiq olunmuş plana uyğun həyata keçirilir. Zabit, gizir və müddətdən artıq qulluq edən həqiqi hərbi

## PSIXOLOJİ VƏ FİZİKİ DÖZÜMLÜLÜK BAŞLICA ŞƏRTDİR

**Şəxsi heyətin hazırlığında bu amillər əsas götürülür**

psixoloji durumuna müsbət təsir göstərən amillərdən biri də Daxili Qoşunların bütün hərbi hissələrində olduğu kimi, 16077 sayılı hərbi hissəsində də sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan abadlıq-quruculuq işləridir. Belə ki, subay hərbi qulluqçular üçün modul tipli yataqxana istifadəyə verilmişdir.

Hərbi hissənin xidməti-döyüş fəaliyyəti, eləcə də nümunəvi xidmətlə seçilən hərbi qulluqçular barədə material hazırlamaq məqsədilə bir sıra bölmələrdə oldum.



**Əvvəlcə artilleriya divizionunun təlim-məşq prosesini izlədim.** Kapitan Rabil Hacıyev artilleriya divizionunun fəaliyyətindən söz açaraq, bölmənin əsas vəzifələri barədə məlumat verdi: "Artilleriya divizionunun qarşısında duran əsas məqsəd alayın digər motoatıcı bölmələrinin döyüş zamanı daha aktiv hərəkət etməsinə şərait yaratmaq, düşməni qüvvələrini toplamaq atəşlə susdurmaqdır. Düşmənin kolonlarla hərəkətinin qarşısını almaq, minalanmış ərazilərdən keçid açmaq, düşməni qüvvələrini atəş altında saxlamaq, piyada qoşunların hərəkətini məhdudlaşdırmaq və bununla da qarşı tərəfin texnikasını, o cümlədən canlı qüvvəsini məhv etmək də divizionun vəzifələrindəndir".

Həmin vəzifələrin məsuliyyətini xüsusilə vurğulayan kapitan R.Hacıyev divizionun şəxsi heyətinə təhkim olunmuş silahların taktiki-texniki xüsusiyyətlərinin öyrənilməsi və düşməni qüvvələrinə qarşı tətbiq olunması istiqamətində həm nəzəri, həm də praktiki məşğələlərin keçirilməsinin əhəmiyyətindən də danışdı. Məşğələlərdə fəal iştirak edən hərbi qulluqçulardan baş leytenant Zaur Eminovun, Rasim Şıxlinskiyin, leytenant Yaqub Abbasovun, Fərhad İbadovun adlarını çəkdi.

**Hərbi hissənin digər əhəmiyyətli bölmələrindən biri də desant-həmlə bölüyüdür.** Bölüyün əsas vəzifəsi düşmənin strateji obyektlərini, eləcə də canlı qüvvəsini məhv etməkdir. Desant-həmlə bölmələri rayonlarda düşməni obyektlərini axtarışını, aşkar edilmiş obyektlərin tərkibini müəyyənləşdirilməsini həyata keçirir.



Bu vəzifələr çətin olduğu qədər də, eyni zamanda çox vacibdir. Ona görə də bölmənin şəxsi heyətinin mənəvi-psixoloji durumunun yüksək olması vacib şərtlərdəndir.

Bölmə komandirinin tərbiyə işləri üzrə müavini baş leytenant Elzamin İbadovla söhbətimiz bu istiqamətdə oldu. Bölmədə bütün qayda-qanunların nizamnamə çərçivəsində həyata keçirildiyini deyən baş leytenant E.İbadov şəxsi heyətin maarifləndirilməsi, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, intellektinin genişləndirilməsi üçün nəzəri məşğələlər keçirildiyini də bildirdi: "Birlirsiniz ki, intellekti yüksək olan hərbi qulluqçu üzərinə düşən vəzifələri dərindən mənimsəyir, məsuliyyətini dərk edir və nizamnamə tələbləri əsasında fəaliyyət göstərir.



xidmət hərbi qulluqçuların metodiki və ixtisas hazırlığına, təlimin gedişində onlara psixoloji və fiziki dözümlülük vərdişlərinin aşılanması, təhkim olunmuş silah və döyüş texnikasına mükəmməl yiyələnmələrinə xüsusi diqqət yetirilir.

Dəstə komandiri şəxsi heyətin Daxili Qoşunlar komandanlığının və hərbi hissə rəhbərliyinin onlara göstərdiyi etimadı bundan sonra da doğruldacaqlarını vurğuladı. Mayor C.Məmmədov baş leytenant Perviz Məmmədovu, gizir Rəmzi Adıgözəlovu, Ramin Həsənovu, baş çavuş Yasin Qasimovu, Elşən Həşimovu, baş əsgər Elbrus Şabanovu və əsgər Elçin Əsgərovu xüsusi fəaliyyətləri ilə seçilən hərbi qulluqçular kimi təqdim etdi.

**Bir qədər də hərbi hissənin mühafizəsini həyata keçirən qarovul xidməti barədə məlumat vermək istərdim.** Komendant bölüyünün təqdim etdiyi leytenant Orxan Daşdəmirov döyüş xidmətinə cəlb olunan şəxsi heyətlə aparılan iş metodikasından danışdı. O, əsgərlərlə kollektiv, eləcə də fərdi söhbətlərin aparıldığını dedi: "Döyüş postunda olduqları üçün təbii ki, qarovul nəfərlərinin mənəvi və fiziki göstəriciləri, o cümlədən atəş hazırlığı diqqət mərkəzində saxlanılır. Onlar tez-tez idman məşğələlərinə cəlb olunurlar".



Xidmətdə olan şəxsi heyətin asudə vaxtının səmərəli keçirildiyini deyən leytenant O.Daşdəmirov bu işdə qarovul rəisləri çavuş Kərim Kərimovun, kiçik çavuş Yusif Mustafayevin əməyini qeyd etdi.



Kiçik çavuş Y.Mustafayev xidmətin yüksək təşkil olunmasına, eləcə də əsgərlərin vaxtılı-vaxtında qidalanmasına, istirahət etməsinə cavabdehdir. Bu işdə ona yaxından köməklik edən əsgərlərdən Mirqadir Ağayevin, Nicat Mansurovun, Elnur Şıxməmədinin adlarını sadalamaq olar.

Ümumiyyətlə, 16077 sayılı hərbi hissə ona həvalə olunmuş tapşırıqların öhdəsindən layiqincə gəlir. Bölmələrin döyüş hazırlığının yüksək səviyyədə olması bunu deməyə əsas verir.

leytenant T.Əlizadə

## Nümunəvi xidmət

Hazırda bölük komandirinin vəzifələrini icra edən mayor Hikmət Qəhrəmanov 2000-ci ildən 17074 sayılı hərbi hissədə xidmət edir. Hərbi hissə komandanlığı onu öz üzərində daima çalışan zabit kimi xarakterizə edir.

Mayor H.Qəhrəmanov bölüyün qarşısına qoyulmuş xidməti tapşırıqları yerinə yetirməyə hər an hazır olduğunu bildirdi: "Zərurət yarandığı halda bölük təyinatı uyğun olaraq müvafiq tədbirlərdə fəal iştirak edir. Tapşırıqların keyfiyyətlə yerinə yetirilməsi üçün bölüyün şəxsi heyətlə keçirilən nəzəri və praktiki məşğələlərə ciddi fikir verilir. Müvafiq program əsasında bölmələrdə müxtəlif mövzular üzrə (atəş, topoqrafiya, ictimai-siyasi, ixtisas hazırlığı və s.) məşğələlər keçirilir, şəxsi heyətə təhkim olunmuş silahların taktiki-texniki xüsusiyyətləri öyrədilir. Bölüyün hər bir hərbi qulluqçusu üzərinə düşən məsuliyyəti dərindən dərk edir və Daxili Qoşunlarda xidmətlə fəxr edir".



tərbiyə işləri üzrə müavini vəzifəsində xidmət edən leytenant C.Məmmədov əlavə etdi ki, xidmətin təşkilində, həmçinin keçirilən məşğələlərdə təqdimatın şəxsi heyəti fəallıq göstərir. Əsgərlər Aqil İsmayilov, Şükür Əliyev, Özal Mahmudov, Ceyhun Məmmədov və Əbdürrəhman Babayev xüsusilə fərqlənirlər.

Hərbi hissənin dəstəsində müddətli həqiqi hərbi qulluqçu əsgər Elçin Süleymanov 1994-cü il iyun ayının 9-da Saatlı rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra 2013-cü ilin yanvar ayından Daxili Qoşunların sıralarındadır. Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirən əsgər E.Süleymanov xidmət etdiyi dövrdə kollektivin və komandir heyətinin rəhbərliyinə qazana bilib. Daima öz üzərində çalışan hərbi qulluqçu fiziki hazırlığı ilə yanaşı, hərbi biliklərini artırmağa çalışır.

Dəstənin digər nizam-intizamlı müddətli həqiqi hərbi qulluqçusu əsgər Şəhriyar Cəfərovdur. O, 1990-cı il dekabr ayının 29-da Bakı şəhərində dünyaya göz



**Leytenant Ceyhun Məmmədov** isə 2008-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 16073 sayılı hərbi hissədə xidmət etmiş, 2010-2012-ci illərdə Daxili Qoşunların Orta İxtisas Məktəbində təhsil almışdır. Elə həmin ildən etibarən 17074 sayılı hərbi hissədə xidmətini davam etdirir.

Daima şəxsi heyətin mənəvi-psixoloji durumunun və döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına çalışan leytenant C.Məmmədov qarovul rəisi kimi xidmətin təşkilində daha çox ayaqlığın artırılmasının zərurətini vurğuladı: "Qarovulun şəxsi heyətinin qarşısında duran ən vacib vəzifələrdən biri hərbi hissənin etibarlı mühafizəsini təmin etməkdir. Bu baxımdan "Qarnizon və Qarovul Xidmətləri" Nizamnaməsinin tələblərinə ciddi riayət olunur. Xidmət zamanı sayıqlığın artırılması ilə yanaşı, təhlükəsizlik qaydalarının yerinə yetirilməsinə də son dərəcə diqqət yetirilir".

Bu günlərdə işgüzar və mənəvi keyfiyyətləri nəzərə alınaraq hərbi hissə komandirinin təqdimatı əsasında vəzifəyə irəli çəkilib. Artıq bölük komandirinin



açıb. Azərbaycan Dövlət Neft Akademiyasının "Geoloji kəşfiyyat" fakültəsində ali təhsil alıb. 2013-cü ilin iyul ayından müddətli həqiqi hərbi xidmətdədir.

Sağlam düşüncəli və möhkəm iradəli əsgər kimi xarakterizə edilən əsgər Ş.Cəfərov verilən tapşırıqları vaxtında yerinə yetirir. O, dəstənin üzərinə düşən vəzifələrin məsuliyyətini dərindən dərk edir və peşə vərdişlərinin artırılması istiqamətində əlindən gələni əsirgəmir.

leytenant T.Əlizadə, gizir X.Tağıyeva

## ÖZFƏALİYYƏT KOLLEKTİVİNDƏ...

Şəxsi heyətin təlim-tərbiyəsində, eyni zamanda döyüş ruhunun yüksəldilməsində öz fəaliyyət kollektivlərinin müstəsna rolu var. Bunu nəzərə alaraq 17074 sayılı hərbi hissədə xidməti ezamiyyətim zamanı öz fəaliyyətin məşqlərində iştirak etdim. Dərək üzvləri

2013-cü il üçün keçiriləcək öz fəaliyyət kollektivlərinə baxış müsabiqəsinə hazırlaşdılar. Kollektivin rəhbəri gizir Qabil Tağıyevdir. Əsgərlərin müraciət etdikləri mövzular, hazırladıqları yumoristik səhnəciklər, eləcə də müxtəlif musiqi alətlərindəki ifalar münisiflər və hərbi hissənin şəxsi heyəti tərəfindən sürekli alqışlarla qarşılanırdı. Gündəlik həyatda baş verən neqativ halları tənqid atəşinə tutan istedadlı hərbi qulluqçularımızın adlarını təqdim edirik: Əsgər Kənan Nadirli (aparıcı), dərək üzvləri - əsgərlər Ceyhun Qurbanov (aktyor), Cavidan Maqsudov (aktyor), Məstəhan Baxşıyev (sintizator ifaçısı), Araz İsadə (müğənni), Tural Məmmədov (müğənni), Turqut Mikayılı (saz ifaçısı), Vüqar Məmmədov (qarmon ifaçısı).

**P.S.** Öz fəaliyyət kollektivinin əməyi hədəfə getmədi. Ötən il qoşunlar üzrə keçirilmiş öz fəaliyyət kollektivlərinə baxış müsabiqəsinin nəticələrinə görə, 17074 sayılı hərbi hissə ilk üçlükdə yer ala bildi. Təbrik edirik!

leytenant T.Əlizadə





**BİZİM ŞÜAR:**

**“MÖHKƏM HƏRBİ İNTİZAM,  
TƏLİMDƏ VƏ XİDMƏTDƏ YÜKSƏK  
NAILİYYƏTLƏR UĞRUNDA!”**

**UNUTMA!**

**1813-1828-ci illərə** qədər Azərbaycanın ərazisi təxminən 410 min kv.km idi. İki dövlət arasında bağlanmış müqavilə əsasında bu ərazilərdən 280 min kv. km İranın, 130 min kv.km isə Rusiyanın əsarəti altına düşdü. **1918-ci ildə** Çar Rusiyası dağıldıqdan sonra Azərbaycan torpaqlarından 9 min kv.km-lik əraziyə malik İrəvan xanlığı Ermənistanı, 7 min kv.km-lik ərazidə qərar tutan Dərbənd xanlığı isə bolşevik Rusiyasına verildi.

**1918-1920-ci illərdə** cəmi 23 ay yaşayan Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min kv.km olub.

Bolşevik Rusiyanın qoşunlarının **1920-ci ilin 28 aprelində** ADR-i işğal etməsindən sonra ərazilərimizin bölünməsi bu şəkildə davam etdirildi:

Zəngəzur, Dərələyəz və Dilcan (cəmi 10,9 min kv.km ərazi) Ermənistanı, Borçalı mahalı (cəmi 9,5 min kv.km ərazi) Gürcüstana verildi.

Azərbaycan torpaqlarının qoşunlarımıza bağışlanması SSRİ dövründə də davam etmişdi. **1922-1923-cü illərdə** “yoldaş” Kirov tərəfindən Göyçə mahalı və Naxçıvandan 9 yaşayış məntəqəsi, **1929-cu ildə** Əliheydr Qarayev tərəfindən Qazaxdan 50 kv.km-lik ərazi, Cəbrayıl qəzasından Nüvədi, Erməzir və Tuğud kəndləri, **1946-cı ildə** Mir Cəfər Bağirov tərəfindən 40 kv.km-lik meşə sahəsi, **1969-cu ildə** Vəli Axundov tərəfindən Tovuz rayonunun 7,6 kv.km-lik ərazisi, **1984-cü ildə** isə Kamran Bağirov tərəfindən Qazax rayonundan torpaq sahəsi ermənilərə verilmişdir.

**1988-ci ildə** Azərbaycanın ərazisi 86,6 min kv.km idi. **1988-1993-cü illərdə** aşağıdakı ərazilər işğal altına düşmüşdür: Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut) cəmi 4400 kv.km idi.

<b>Şuşa şəhəri</b>	<b>- (289 kv.km)</b>	<b>- 8.05.1992</b>
<b>Laçın rayonu</b>	<b>- (1835 kv.km)</b>	<b>- 17.05.1992</b>
<b>Kəlbəcər rayonu</b>	<b>- (1936 kv.km)</b>	<b>- 2.04.1993</b>
<b>Ağdam rayonu</b>	<b>- (1094 kv.km)</b>	<b>- 23.07.1993</b>
<b>Cəbrayıl rayonu</b>	<b>- (1050 kv.km)</b>	<b>- 18.08.1993</b>
<b>Füzuli rayonu</b>	<b>- (1386 kv.km)</b>	<b>- 23.08.1993</b>
<b>Qubadlı rayonu</b>	<b>- (802 kv.km)</b>	<b>- 31.08.1993</b>
<b>Zəngilan rayonu</b>	<b>- (707 kv.km)</b>	<b>- 29.10.1993</b>

## MOBİL TELEFON ŞÜASININ FƏSADLARI

*iki, yaxud üç telefon gəzdirmək yolverilməzdir*

Bu gün elə ailə tapılmaz ki, orda heç olmasa, bir nəfərdə mobil telefon olmasın. Ailənin ən kiçik üzvü də telefonla təmasdadır. Elə insanlar var ki, onlara həətə bir telefon və bir mobil operatorun nömrəsi də bəs etmir. Adətən danışmaqdan çox başqa funksiyalardan istifadə olunan mobil telefon 5-6 elektron cihazı əvəz edir.

Mobil telefonların sayından asılı olmayaraq, əsasən gənclər son modellərə üstünlük verir, nə yolla olursa olsun, onları əldə etməyə çalışır. Bu yarışmada isə əziyyət çəkən orqanizmdir.

Mobil telefonların ağır fəsadlarını sübut etmək üçün yapon mütəxəssisləri belə bir test keçirib: qarğıdalı dənəsini uzun müddət telefon şüası ilə qarşı-qarşıya qoyurlar. Qarğıdalı dənəsi telefon şüası ilə bişir.

Qarğıdalı dənəsini özündə bişirən telefon şüası ilə biz də hər saniyə təmasdayıq. Bu şüa yavaş-yavaş bütün fiziologiyamıza təsir edir. Beyindəxili təzyiğin sürətlənməsindən tutmuş, göz və qulaqların məhv olmasına qədər ən ağır xəstəliklərə səbəb olur.

Tayvanlı oftalmoloqlar aşkar ediblər ki, mobil telefondan yayılan radiasiyanın ümumilikdə orqanizmə, xüsusilə eşitmə qabiliyyətinə mənfi təsiri daha çoxdu. Belə ki, ən az 4 il müddətində mobil telefon istifadə edən insanlarda «tinnitus» adlı qulaq narahatlığı riski iki dəfə artıq olur.

Gündə təxminən, 10 dəqiqə mobil telefonla danışarlarda bu narahatlığa tutulma riski yüzə 71 nisbətində artır.

Həkimlər və alimlər uşaqların 3,4 faizinin uzağı görməməyən ağır formasından əziyyət çəkmələrini məhz onların körpə yaşlarından mobil telefonlardan istifadə etmələri ilə əlaqələndirirlər.

Göründüyü kimi, gündəlik həyatımızın ayrılmaz hissəsi sayılan mobil telefonlar əslində bir sıra xəstəliklərin əsas mənbəyidir. Düzdür, XXI əsr texnologiyalar əsridir, lakin sağlam gələcəyimiz naminə mobil telefonlardan istifadəni minimuma endirmək lazımdır.



## XXI ƏSRİN BƏLASI: NARKOMANIYA

*Bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağır problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və geniş anlamda narkotizmdir.*

Narkomanlığın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarının qenimi kimi qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir. Ümumiyyətlə, tiryekli preparatlar orta əsrlərdə təbabətdə geniş yayılmış, tiryəkdən hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, spazma və sarsıntılarnı götürmək, pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunub.

Narkotik tərkibli bitkilərdən müalicə məqsədi ilə istifadə olunması uzaq keçmişdə olduğu kimi müasir dövrimizdə də aktualdır və eyni zamanda, insan orqanizminə, səhhətə, sağlamlığa, mənəviyyəyə ən sağalmaz zərər vuran, ən çirkin, ən ikrahedici vərdiş kimi qəbul edilən narkomanlıq və narkotiklərə aludəçilik bu gün olduğu kimi qədim zamanlarda da ən xoşagəlməz vərdiş kimi qəbul edilmişdir. Şərq ölkələrinə səyahətə çıxanlar tiryək istehlakçılarının acınacaqlı vəziyyətinin şahidi olduqda bunu yanlış olaraq həmin xalqın ənənələri ilə bağlamış, hətta Hindistanı gəzən bir alim tiryəkdən fiziki asılılığı belə şərh etmişdir: «Kim tiryəke vərdiş edib, onu hər gün qəbul etməlidir». Fransada ziyalıların dəbdə olduğu «Haşişçilər məclisi»nin üzvü məşhur şair Şarl Bodler (1821-1867) «Süni cənnət» əsərində özünün mübtəla olduğu «ağ sərxoşluq» mərhələsini şəxsi təcrübəsinə əsaslanaraq, belə təsvir etmişdir: «Bilmirəm, həmişədən ölməyən zəhər lənmənin nəticələri ilə on illik təcrübədən keçmiş tiryəkçilərin süqutu arasında bərabərlik işarəsi qoymaq olar ya yox, lakin mən təsdiq edirəm ki, onların biri sakitcə toylayan (haşiş), digəri isə endazə bilməyən iblisdir»

Narkotik asılılığı elmi anlayış kimi XVIII əsrin əvvəllərində meydana gəlmişdir. Yirminci yüzilliyin sonunda isə narkomaniya ümumbəşəri bəla kimi qəbul edilərək fiziki menada ayrı-ayrı xalqların genofonduna sarsıdıcı zərər vuran, qarşısının alınması böyük çətinliklər, külli miqdarda xərclər bahasına başa gələn, son dərəcə neqativ bir amil olmaqla yanaşı, digər tərəfdən də narkobaronların narkotiklərin qanunsuz dövriyyəsinə külli miqdarda gəlir əldə etməsi üçün bir vasitəyə çevrilmişdir.

Narkotizmle mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şərətdə baş verir, nəzərdən kənar da qalır və durmadan artır.

Yuxarıda deyilənləri Amerika Birləşmiş Ştatlarının təmsalında bariz şəkildə görmək olar. İqtisadi cəhətdən son dərəcə inkişaf etmiş bu dövlətdə qeyri-qanuni dövriyyədə olan narkotik vasitələrin nəzarət edilən faizi narkomanların ilk növbədə düzgün qeydiyyatına əsaslanaraq hesablanır və həmin nəticələrə uyğun olaraq müxtəlif xarakterli tədbirlər işlənib hazırlanır.

Narkotizmle mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, bəzi mənasızlığa və əməli köməyinə böyük ehtiyac vardır.

Narkomanıq eynilə narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. O cinayətçilik, zorakılıq və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngindir, ailə və icmaları dağıdır, sosial partlayışlara sürükləyir.

Təəssüf hissi ilə qeyd olunmalıdır ki, narkomanıyanın sarsıdıcı nəticələri Azərbaycandan da yan ötməyib və ən acınacaqlısı budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarına rast gəlinir. Əlbəttə, bir sıra dövlətlərlə müqayisədə respublikamızda narkotizm

dəhşətli şəkil almayıb.

Yaddan çıxartmamalıyıq ki, narkomanlıq yoluxucu xəstəlikdir, üstəlik də QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir. Respublikada rəsmi qeydiyyatda təxminən, 13.000-dən artıq narkoman varsa, deməli, fəlakət qapının as-tanasındadır və bu barədə ciddi düşünməyin, həyəcan təbili çalmağın vaxtı çatmışdır.

SSRİ-nin tərkibində yaşadığımız 70 il ərzində biz narkomaniya problemi ilə məşğul olmaq, ona qarşı mübarizə aparmaq əvəzinə daha çox bu problemi gizlətməyə, narkotizmin cəmiyyətdə mövcudluğunu inkar etməyə çalışmışıq. Nəticə etibarilə, bu dəhşətli xəstəliyin “qol-qanad açmasına” öz laqeydliyimizlə şərait yaratmış, antinarkotik təbliğat və maariflənməyə isə məhəl də qoymamışıq. O dövrdə narkotiklərlə bağlı cinayətlər haqqında rəsmi statistik məlumatlar ictimaiyyət və kütləvi informasiya vasitələrindən qapalı saxlanılıb.

Müstəqillik əldə etdikdən sonra isə bir sıra problemlər kimi narkotizm probleminin üzərindən də pərdələr götürüldü və bu neqativ hala qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxdı. Bir sözlə, probleme münasibətdə yeni mərhələ başlandı. Şərti olaraq «yeni» adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazimi şərait yaradıldı.

Son illər respublikamızda da narkotik vasitələrə və bihüşedici maddələrə qarşı mübarizə xeyli güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar da fəallığı xeyli artırıb.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalamış və problemin həlli üçün keçirilən tədbirlər kefiyyətə yeni mərhələyə qədəm qoymuşdur.

Bu fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə isə Milli Məclis tərəfindən «Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu Qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir.

### NARKOTIKDƏN İSTİFADƏNİN ACI NƏTİCƏLƏRİ:

**- Narkotikdən bir neçə dəfə istifadə etdikdə insan onun əsirinə çevrilir. Buna bir növ xəstəlik də demək olar ki, hansı ki, müalicəsi olduqca çətinliklə başa gəlir.**


**- Narkotikdən istifadə insanı həm psixoloji, həm də fiziki cəhətdən asılı hala salır. Statistika görə narkomaniyaya düşərək olan yeniyetmələrin 14%-i narkotik maddələrdən ilk dozaları qəbul etdikdən sonra ondan asılı vəziyyətə düşən narkomanlara çevrilirlər.**

**- Narkotik ilk növbədə insanın sağlamlığına ziyan vurur. Narkomaniya orqanizmin və fiziki gücün zəifləməsinə, bədən arıqlamasına gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların qərarziyə və böyrəyin məhvəyə gətirib çıxarır.**

**- Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatit və QİÇS-dir.**

**- Narkotikdən istifadə edənlərdə baş beyin qabığı 7 dəqiqədən sonra ölməyə başlayır. Əlbəttə bütün qabıq birdən ölmür, bu yavaş gədən prosesdir. Buna görə də bir çox narkoman yaşamağa davam edir. Amma onlar natamam insan olurlar. Elələri olur ki, hərəkət edə**

**STOP** !



**bilmirlər, heç bir reaksiya göstərmir, düşünmürlər. Onların beyni ancaq fizioloji prosesləri idarə edir. Məsələn, onları yedirdikdə yeyir, əşyalardan istifadə edə bilmir, danışa bilmirlər.**

**- Narkotikin olmaması əsəbləşməyə və hirsənlənməyə gətirib çıxarır. Böyük narahatçılıq başlayır. İnsan artıq heç bir işlə məşğul ola bilmir.**

**- Narkotikə aludə olan insan hər bir alçalmağa, iyrənc hərəkət etməyə məcbur olur. Həmin insanın bütün maraqları, ümidləri və qarşısına qoyduğu məqsədləri getdikcə sönür.**

**- Narkotikə istifadə edən insanların valideynləri, müəllimləri və yoldaşları ilə münasibətləri pisləşir.**

**- Narkotika istifadəçilərinin dünyaya gələn uşaqları da əqli və ya fiziki cəhətdən qüsurlu doğulur.**

**- Narkomanların ömrü də qısa olur. Onlar təxminən 6-7 il ömür sürürlər.**

**- Cinayət törədən insanların böyük əksəriyyəti də narkotika istifadəçiləri olur.**

Unutmayın ki, narkomaniyaya qarşı mübarizədə hər bir vətəndaşın üzərinə məsuliyyət düşür. Çalışın ki, sağlam gələcəyimizi “ağ ölüm”ün pəncəsinə verməyək!

Narkotik maddələr, ən böyük zərərli ilk növbədə insanın iradəsinə vurur. İradəsi zəifləmiş fərd isə damarlarında dolaşan nəfsani istəyə qarşı mübarizədə çaresiz qalaraq öz canına qiyməyə belə, tərəddüd etmir. Halbuki Qurani-Kərimin “ən-Nisa” surəsinin 29-cu ayəsində “...özünü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!” - buyuraraq, insanların özərinə həm maddi, həm də mənəvi baxımdan zərər vermələri qadağan edilmişdir. Məhəmməd peyğəmbər isə buyurmuşdur: “Sərxoşluq verən, bihüşedici hər şey haramdır”.

“Əsgər”

### Allah rəhmət eləsin

DQBİ-nin şəxsi heyəti kapitan Feyruz İlyasova qayınatasının vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

64412 sayılı hərbi hissənin şəxsi heyəti çavuş Günel İsmayilovaya əmisinin və nənesinin vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

#### TƏSİSÇİ:

Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsi.

Redaktor: mayor R.Sarıyev

#### REDAKSİYANIN ÜNVANI:

AZ 1130, Bakı şəhəri, Q. Musabəyov küç. 4, Daxili Qoşunların Baş İdarəsi.

Əlaqə telefonları: 560-22-63, 560-12-21

Qəzet ayda 2 dəfə nəşr olunur. “Əsgər” qəzetinin redaksiyasında yığılıb səhifələnmiş və DİN-in mətbəəsində hazır elektron variantdan çap olunmuşdur.

Şəhadətnamə 3565 Sayı 3000